



*Mais Əmrəhov  
AMEA-nın A.A.Bakıxanov adına  
Tarix İnstitutunun şöbə müdürü,  
tarix üzrə elmlər doktoru,  
professor*

(Əvvəli ötən səyalarımızda)

Oktyabrın 7-də "Evronews" televiziya yasına müsahibə verən İ.Əliyev yuxarıda qeyd olunan məsələlərə aydınlıq getirmişdir. Müxbirin "Ermənistən Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərde Sizi təchiz etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə dərəcədə təsir göstərdiyini və hərəkətlərinizi sürətləndirdiyini deyə bilərsiniz?" sualına cavabda bildirmişdi ki, "Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Biz özümüz savaşırıq. Bəli. Biz Türkiyədən silah alırıq... lakin bizim əsas silah tədarükümüz Türkiyə deyil. Biz aldığımız silahlara pul ödəyirik, Ermənistən isə pulsuz alır". Müxbirin "Diplomatiya Sizin üçün seçim yoludurmu? Bu münaqişədən fərqli çıxış yoluunu tapmaq üçün Siz Ermənistən Baş Naziri ilə bir araya gəlib danışıqlar apararsınızmı?" sualına İ.Əliyev Azərbaycan tərəfinin təkcə hərbi sahədə deyil, diplomatiya cəbhəsində də üstün olduğunu müxbirin diqqətinə çatdıraraq, Ermənistən iki sabiq prezidenti ilə damışqlar apardığını, Ermənistən hökumətinin məsələyə konstruktiv yanaşmadığını və mövqeyini dəyişmədiyini bildirdi (1-10 oktyabr, 2).

Bu fikir digər ölkələrin xarici siyaset üzrə rəhbərləri, diplomatik nümayəndələri tərəfindən də səsləndirilməyə başlanmışdı. AzərTAC xəbər verirdi ki, İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin Xarici Siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti İranın nüfuzlu “Keyhan” qəzeti məsahibəsində deyib: “Azərbaycanın işgal olunmuş əraziləri boşaldılmalıdır. Bütün ölkələrin ərazi bütövlüyüne hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadıq qalırıq. (1.10 oktyabr, s.3)

Euronews informasiya kanalının müharibənin ilk gündündə Frans-Press agentliyi ilə birgə yayımladığı “Dağlıq Qarabağ: Azərbaycanla Ermənistan arasında atışma gücləndikcə onlarla insan öldürdü” başlıqlı yazıda ABŞ, Fransa, Rusiya, Kanada və digər ölkələrin münaqişədən narahat olduqları, tərəfləri atəşkəsə çağırılmaları və ATƏT-in Minsk qrupu çərçivəsində həll yolu tapılması haqqında fikirlər səsləndirmiş, “Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan gücləri arasında neyə görə şiddet partlayışı yaşandı?” adlı geniş araşdırma ümumi xarakterli obyektiv yanaşmalar, konfliktin Cənubi Qafqazda ümumi vəziyyətə mənfi təsiri, beynəlxalq ekspertlərin yanaşmaları ilə xarici qüvvələrin,

# İkinci Qarabağ - Vətən müharibəsi dünya kütləvi informasiya vastələrində

əsasən də Rusyanın marağının ortaya qoyulmuşdur.(1,10 oktyabr, s.3)

ABŞ-in nəhəng ‘CNN’ informasiya kanalı da 44 günlük Qarabağ müharibəsinə soy xəris vermişadır. Kəndlik ‘Er-

nə çox geniş yer ayırmışdır. Kanalın “Ermenistanla Azərbaycan arasında mübahisəli bölgəyə görə qarşılurmalar başlayır”, “Ermenistan və Azərbaycan mübahisəli bölgəyə görə qarşılurmalar başlayır”.

hisəli bir bölgə üstündə toqquşur. Bilməli olduğunuz şey budur” adlı araşdırma rında konfliktlə bağlı hər iki tərəfin mövqeyini ortaya qoyulsada, Qarabağ mübahisəli ərazi kimi təqdim edilərək “Art-sax” adlandırılmışdır (13). “CNN” də digər dünya kanalları kimi muzdluların Azərbaycan tərəfindən döyüşdүünü iddia etmişdir. “Mənbə bildirir ki, Suriyadan olan üsyancılar Azərbaycan və Ermənistan arasındaki qarşılurmada döyüşməyə cəlb olunurlar” adlı yazıda (həmmüəlliflər - İstanbul bürosundan Gul Tuysuz, Kardobadab Tim Lister və Yerusalem'dən Kareem Khadler) Türkiyənin dəstəklədiyi Surivanın Milli Ordusunun

dostoklulığı Suriyamın Millî Ordusunun eşgörlerinden biri ile görüşmesi, onun Azərbaycana səyahət etdiyi və könüllülərin Suriya-Türkiyə sərhəddi yaxınlığında Havar Kilis bölgəsində dayanacaqda bir yerə toplandığı, Qarabağda döyüşmək üçün ümumən 1000 döyüşçünün qeydiyyatdan keçdiyi iddia edildi (14). Oktjabrın 3-də İstanbuldan Arzu Qeybullə və Ermənistandan Aren Melikyanın hazırladığı “Azərbaycan Prezidenti Ermənistana deyir ki, torpağımızı tərk et və müharibə bitsin” sərlövhəli yazıda da oxşar iddia irəli sürülmüş (15), Azərbaycan Prezidenti İlham Əliyevin “Al-Jazeera” telekanalına verdiyi müsahibəsindəki Fransa prezidenti E.Makronun bu iddiamı ilə bağlı iddia ilə 11.19. fili işlədi.

sübut emesinin vacib olduğu fikri də ya-  
ziya əlavə olunmuşdur. “Liderlər Ermə-  
nistan-Azerbaycan münaqışosundəki raket  
hücumu iddialarından qaćırlar”, “Raket-  
lər və ittihamlar Dağlıq Qarabağda ikin-  
ci həftədir ki, alovlanır” sərlövhəli mə-  
qalələr tərəflərin bir-birinin sivil bölgə-  
lerine ağır artilleriya və raket atəşinə tut-  
malarına həsr olunmuşdur. (16)

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verdi. Həmin müsahibə oktyabrın 11-də yayılmışdı. Moskvada baş verənlərə dair prezidentin rəyini öyrənmək istəyən müxbirə bildirildi ki, razılaşdırılmış sənədə görə Ermənistən ilə Azərbaycan arasında substansib danışqlar başlanır, danışqların formatı dəyişməz qalır. Bu o deməkdir ki, danışqlar yalnız Azərbaycan ilə Ermənistən arasında aparılırdı, aparılır və aparılacaq. Bu səbəbdən də, Ermənistən rəhbərliyinin məsuliyyəti Dağlıq Qarabağda olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu (1, 2020, 15 oktyabr, s.1). İ.Əliyev müxbirin onun N.Paşinyanla bir masa arxasında danışqlar aparmasına münasibət bildirərkən Paşinyanın 7 ultimatumunu xatırladaraq qeyd etmişdi ki, N.Paşinyan azərbaycanlıların hisslerini təhqir edəndə biz onu cəzalandırırdıq. İndi o, Putinə təşəkkür etməlidir ki, Rusiya növbəti dəfə Ermənistəni xilas etməyə geldi.

Rusyanın RBK televiziya kanalına müsahibəsində İ.Əliyev müxbirin münaqişədə Türkiyənin roluna, Azərbaycanda rusdilli əhalinin yaşayış tərzinə, təhsilin rus dilində aparılmasına dair sualları faktlarla cavablandırılmışdır. Bununla bərabər Azərbaycan Prezidenti son vaxtlarda, xüsusilə Azərbaycan Ordusunun əks-hükum əməliyyatlarına başlıdıqdan sonra Rusiya kanallarında qatı anti-

Azərbaycan təbliğatının, tok-şoularının iştirakçılarının saxtakarcasına manipulyasiyasının artmasından təəssüfləndiyini bildirmişdi. İ.Əliyev bununla da müxbirin Azərbaycanda Türkiyə bayrağı ilə yanaşı Rusiya bayrağının olmamasından gileylənməsinə sitiraltı aydınlıq götirmiş oldu. (1,2020,15 oktyabr, s.3)

Azərbaycan Prezidenti müsahibələrində Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin tarixinə, Ermənistanın Azərbaycana qarşı terror təxribatları dair ətraflı məlumatlar versə də, Rusiyannın kütləvi informasiya vasitələrinin əksəriyyəti (Rusiya 24, Rusiya 1, Dojd, Rusiya Bu gün, RBK kanalları, WarGonzo layihəsi) münaqişə ilə bağlı qeyri-obyektiv mövqə nümayiş etdirmişlər. Sputnikin Ermenistan bürosunun materiallarında “Qarabağ Respublikası”, “Qarabağın prezidenti”, “Qarabağ Respublikasının paytaxtı” kimi ifadələr işlədərək qondarma “Dağılıq Qarabağ”ın carçısı rolunu oynamışdır.

Rusyanın internet saytlarında (Qazeta.ru, Lenta.ru) və TACC, Interfax, Ria Novosti informasiya agentliklərində gədən xəberlərdə Qarabağ bölgüsündə görəninliyin artması, münaqışının gedişində Azərbaycanın güc üstünlüyü, onun cəbhə bölgəsi olmayan əraziləri bombalamaşı və sivil insanlara zərər yetirməsi, Türkiyənin Azərbaycana hərtərəfli yardımı və Suriya muzdlularının müharibədə iştirakı tez-tez vurgulanmışdır. Rusyanın ən böyük dövlət informasiya agentliyi olan TACC-in Qarabağ konfliktinin işıqlandırılması gedişində Ermənistən haqqında yazıları dominanthlıq təşkil etmişdir.

Rusiyinın kütləvi informasiya vəsi-tələrindən fərqli olaraq digər KİV-dəki yazıldarəngli inqilab dalğasında hakimiyyətə gələn Corc Sorosun yetirməsi Nikol Paşinyanın Qarabağdakı erməniləri Yerevana qaçmağa çağırması bildirilirdi. Rusiya Federasiyasının Yekaterinburq şəhərinin "Znak.com" saytı xəbər vermişdi ki, şəhəri tərk edən insanların axını gündən-günə artır. Rusiyalitarixçi, analitik, ehtiyatda olan hərbçi? Oleq Kuznetsov "Vesti.az" saytındaki "Qarabağda müharibə artıq başlayıb" başlıqlı məqaləsində yazırkı ki, Azərbaycanın LŞİD-ə bənzər terrorc'u "dövlət"lə vuruşduğumudünyayaçaqtırmalıdır. Moskva Dövlət Universitetinin Dünya Siyaseti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko "Vestnik Kavkaz"da Ermənistənin Azərbaycan ərazilərini əbədi işğaldala saxlamaq planının iflas olmasının səbəblərini təhlil edərək yazırkı ki: "Erməni cəmiyyətində Ermənistən orduşunun 1992-1994-cü illərdəki müharibədə "möcüzələr göstərdiyi", gücünə görə yalnız İsrail ordusu ilə müqayisə oluna biləcəyi və qalibiyətli müharibəni tek-rarən, təkbaşına qazanacağı barədə mif daim üstünlük təşkil edirdi". Azərbaycan ordusu yüzillərlə formalaşmış bu mif 44 gündə darmadağın etdi.

Monteneqronun sabiq pörezidenti Filip Vuyanoviç İ.Əliyevə ünvanladığı məktubda BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinə əməl olunmasının vacibliyini vurğulamaqla yanaşı, silahlı münaqişənin tezliklə sülh yolu ilə həllinə nail oluna-cağına ümid bəslədiyini bildirib. (3, 11 oktyabr, s. 10)

Kiyevdə “Ukrayna xəbərləri” İnformasiya Agentliyinin mətbuat mərkəzinində “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda keçirilən “dəyirmi mas”da “Doktrinə” Sıvəsi Arasdırma-

lar Mərkəzinin rəhbəri Yaroslav Bojko Dağılıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəbi kimi beynəlxalq cəmiyyətin həll modellərinin effektsiz olduğunu bildirərək “Faktiki olaraq nüfuzlu oyuncuların heç biri hələ yayda baş verən və kəskinləşməyə səbəb olan və onu stimullaşdırın təxribatlara doğrudüzgün reaksiya vermədi” demişdi. Milli Strateji Araşdırımlar İnstitutunun nümayəndəsi Denis Moskalik bildirib ki, “İndi baş verən döyüşlər mahiyyət etibarı ilə Tovuz rayonundakı iyul toqquşmalarının davamı və Ermənistəninin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhəddində hərbi əməliyyatlar aparmaq cəhdləri fonunda daha da aktivləşərək münaqişənin həllinə dair uğursuz cəhdlərin nəticəsidir”.(3, 11 oktyabr, s. 10).

Ukraynalı tarix elmləri namizədi Aleksandr Dudnik qeyd edib ki, "... Ermenistan öz müqəddəratını təyin etmə hüquqi ilə manipulyasiya edir. Axi ermənilərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan dövləti var. Onların arqumentləri ilə hərəkət et-sək, Ukraynadakı çoxsaylı erməni diasporu dövlətimiz daxilində özünün başqa bir dövlətinin yaradılması ideyası ilə çıxış edə bilər".

Ukraynalı şair və ictimai xadim Lesya Mudrak bildirmiştir ki, "Azərbaycana səfər edərkən ölkədə mədəniyyətlərarası və dinlərarası dialoq dövlətin necə təşviq etdiyinə əmin oldum. Ukraynalılar kimi azərbaycanlılar da çox səmimi, tolerant və mehribandırlar. Dualarımız bu gün Azərbaycan xalqı ilədir. Axı Azərbaycan xalqının indi nə hiss etdiyini biz hamidan yaxşı başa düşürük. Ölkələrimizin ərazi bütövlüyünün bərpə olunacağına və torpaqlarımızda sülh olacağını inanırıam".(3, 11 oktyabr, s. 10)

Iraqin dini liderlərindən olan Ayətulla Uzma Seyid Məhəmməd Səid əl-Təbatəbai əl-Həkiminin cəbhədəki hadisələrə dair bəyanatlarında bildirilirdi ki, BMT Tehlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli, ərazilərin zorla işğalına son qoyulmalı, bütün məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına şərait yaradılmalıdır". ABS-in Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da buna oxşar fikirlər sösləndimmişdi

44 günlük Dağlıq Qarabağ müharibəsinin kütlevi informasiya vasitələrində işıqlandırılmasının təhlili göstərdi ki, bir çox xarici media orqanlarında erməni əsilli jurnalistlər coxluq təşkil edir və onların müəllifi olduğu yazınlarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. İnkışaf etmiş ölkələrdə erməni lobbisinin KİV-ə təsiri də çox güclü olmuşdur. Hətta Ermənistanın siyasi rəhbərliyi bəzi qanlı döyüşləri "müharibə cinayəti" kimi təqdim edərək, media vasitələrini Azərbaycanın əleyhinə yönəltməyə cəhd etmişlər. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibənin ən ağır günlərində belə dünya kütlevi informasiya vasitələrinə müsahibələr verərək müstəqil dövlətimizi, həm də müasir tarixi epoxanı ən geniş dialoq məkanına çevirmişdir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi "konspektksiz" sərbəst nitq, analitik təhlil mədəniyyəti, problemlə kompleks yanaşmaq istədadi, ümumiləşdirmə və proqnozlaşdırmaq möhərəti dünya liderləri sırasında fərqli bir təfəkkür sahibi olduğunu göstərmisdi.

(Davamı var)